

MK 1959 A 105

## Bölgeriklik

Muharrir

Umuru Hukukaya Müraciəti  
Selahaddin Nergaz

[1920] 1336

[8°, 96 s., 50 kr.]

Her hakkı mahfuzdur.  
Mühürli 3 Nüshalar Sahibedir.

Sems Matbaası - Samson

3. Medhal
8. İhtilaller - İnkılâplar
10. Dünü İnkılâplar
14. Sosyal İhtilaller
16. İktisadi İhtilâller
21. Çendokuzuncu asırın Vaziyeti İstemiş'i
25. 19'uncu Asırda Avrupa'da İktisadi Vaziyeti İstemiş'i
30. Avrupa'da Sosyalistlik cereyam
49. Harbi Umumi

55. Rusyada Bolgeriklik
66. Rusyada Komünist Fırkası
74. Rusyada Bolgeriklik idareciliği  
Tazgi Tatbiki
- 79 - Ahali Hareciye Komiserliği;
- 81 - " Dahiliye "
- 83 - Mesai ve Muaveneti İstihaliye K.
- 85 - Müdafaa Milliye K.
- 86 - Kızıl Ordu
- " - Maliye Komiserliği
- 87 - Turku Muhabere ve Posta Telgraf Komiserliği;
- 88 - İase Komiserliği
- " - İktisadi Milliye Komiserliği

89. Umumii Bir Naktai Nazar

## [Arka Kapak]

# İslamlik - Bolşeviklik - Türklik

Karilerimi en ziyade alâkâdar edecek iktisadi mevzular-  
dan biri de hissâsîz İslâmlik ile Bolşevilik esas-  
ları arasındaki mukayese ve Türk hâyesi ictihadîstânu  
bu müştemîn cüreyan kâgesinde alâcâsı vaziyet ve eya-  
yabılıceek [ğ.] rolün tâlikidir. Fakat hâyat fazla  
mesâfi istîzâm eden kitâbin hâleminde müşait olma-  
ması ve bîhâssa mevzuun füjet müştemîn ve fâmidye  
kâdes bu hâusta hissâsîz tâlikat yâphnamâz olmasa  
ve bo esbabâ râkit ve nâkîthen fâsârûf etmek gâbi  
bîs azebburşyetin de hâzînamâz etmesi karîterine su  
mevzuâ dan tâlikatnum arzdan benni makrûm ediyor.  
Fakat su eserimîn fârecâgi hâzîni kabul ve nağbet  
belki ikinci sezebboswînde de benni umvâffâk edecektir.  
Ve ummâllâhî terfük

Kitabın "Medhal" bölümünde dezer farahın gelgemi saf olana bir idealist yorumla anlatıyor. Tabii ahenk ve tabii kavular.

Yeni fikirler + keşifler  $\rightarrow$  Hurafeler, efsaneler.

Bis 18. asır "derst"ı edası!

Ayrıca Amerikanın 16. asırda keşfedildiği, Avrupa'nın 200 yıl önceki kadar enzimatik megalomini altında söyleyen "Kurumun ustası" bir mühendis arzettiği gibi, maddi yaulesler <sup>positivist</sup> da var.

Den aleyhine örnekler hep hristyanlıktan [ $\rightarrow$  Katoliklikten] leslenmiş.

Genellikle, un-Marxist sistem.

"İhtilâller - İnkılâplar" sastığını taşıyan kılonda fikirlerin temelinde İhtiyaçlar olduğunu söyleyerek, bir sesit çizeltme yapıyor. Ama ağızlık yine fikirlerde. Eski fikirlerle yeni fikirlerin anlaşmasında ihtilâller - İnkılâplar sikayes. Yeni fikirlerin, esasen merenciliş de yarış yarış keşfetilen tabii kavuların ifade etmesi.

Orta Sağ Avrupasından biri gesmilen ihtilâller, dini - eğlisi - iktisadi gibi bir farah sırasını takip etmekte.

Den'in ihtiyaca uygun olma gereği  
 $\rightarrow$  değişim × sınıflar arası den ve mezbep kavgaları.

Dördüncü 2 fonksiyonu:

- Mafevikütləbbə kurvetlərle bəşəri təcəssübü tətəvəz
- istəməsi disturlarla cəmiyyətərin nizamını təmin.

Roma İmparatorluğunda işsizlik məsələsi  
ihtiyaclara uyğunluğ.

Protestantlığın Zələvarı.

Derebeylik → Krallek!

+ Sosyal iktihsəllər

[Hukuki Bəşəri Beyannamesi]

"Məşarət - Adalet - Hürriyyət"

+ İktisadi iktihsəllər

Proletari  
pəncəpsim

~~Marx'la Engels'in  
adını bitle  
bəlməyər, qalxbə!~~

[Kulubelerde Səhərə Selah, Saraylarda Cənk ve Cidəl]  
? (19-20) isəndə mühüm bir kitab məhsət etti.

Səfər Anıları x Səfər Rəsatı!

+ Qandakogunun Asırın vəziyyəti istəməyiyesi

+ [19]uncu Asırda Avrupada İktisadi  
vəziyyəti istəməyiyesi.

s. 44

"19. yüzyıl asırda Afganistan [sosyalist] noktai uazarlarmı tesbit eden meradı esasyeyi bervecisi Atı oğlu ediyoruz."

(1) s. 45) [Manifest]

s. 47 Karl Marx

+ Harbi Ünvanı (49)

+ (s. 55) Rosya'da Bolşeviklik —

Final

s. 96

"Avrupa zımadalarını unutma tereddüt eden vagif, bu müthiş cereyanı korku durmak değil; belki bu cereyan kabul ve teshil ederek ona göre istenilen kamularla tebdile salısmak ve mensup olduklarla birlikteki müthiş Hitlerlerden, sadicilerden kurşular maklar. Gündü: Bolşevik Kızıl İhtilâl Bayrağı artık her milletin senai mikadelerinde dalgalanmaya başlıyor. Yüz milyonlarca muşdarop ve bedbaht insanlardan müteşekkî amele köylü emiflar, onun altında toplanıyor. Teknikâti hazırlamış finalini gören ve ondan müteksi olan atın, cari his bis ferd onun fırçısı ve sibritinden kurtulamıyor.

Aylanmadığın bize  
seyleri bilmeyir.  
ve istiyor!

— Son —